

## Ümumvətəndaş pasportunun verilməsi haqqında

# Ə R İ Z Ə - A N K E T

I. Vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq ümumvətəndaş pasportunun verilməsini xahiş edirəm:

1. Pasport sahibinin:

1.1 Soyadı (habelə əvvəlki soyadı)	1.2. Adı	1.3. Atasının adı	
1.4. Doğulduğu yer	1.5. Doğulduğu tarix (gün, ay, il)	1.6. Cinsi	
1.7. Qan qrupu	1.8. Yaşayış yeri		
1.9. Şəxsi imzası			
1.10. 18 yaşına çatmamış uşağı varsa, onun:			
	Soyadı və adı	Doğulduğu tarix	Cinsi

2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verilsə, onun:

2.1. Soyadı	2.2. Adı	2.3. Atasının adı	2.4. Yaşadığı yer
3. Ərizəçinin xüsusi qeydi	4. Ərizəçinin imzası		5. Tarix

Anketdə göstərilən məlumatlar pasport, hərbi bilet və əmək kitabçası ilə tutuşdurulub.

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 200\_\_ il

(müəssisə, idarə, təşkilatın vəzifəli şəxsinin  
imzası və soyadı)

II. Ümumvətəndaş pasportunu verən xüsusi daxili işlər orqanı tərəfindən doldurulan hissə:

a) Xüsusi daxili işlər orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

6. Xüsusi daxili işlər orqanının adı	7. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi		
8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:			
Sənədlərin adı	Nömrəsi	Verilmə tarixi	Kim tərəfindən verilmişdir
8.1. Pasport və ya şəxsiyyət vəsiqəsi			
8.2. Tibbi arayış			
8.3. Lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd:			
8.4. Lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd:			
8.5 Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri:			

9. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:	10. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotosəkilə uyğunluğu haqqında qeyd:
--	---

11. Məlumatları yoxlamış məsul işçinin:			
11.1. Soyadı, adı, atasının adı	11.2. Vəzifəsi	11.3. Şəxsi imzası	11.4. Möhür

b) Ümumvətəndaş pasportunun doldurulması ilə əlaqədar qeydlər:

12. Pasportu dolduran regional mərkəzin adı	13. Sənədlərin göndərildiyi tarix	14. Doldurulmuş pasportun daxil olduğu tarix
---	-----------------------------------	--

v) Ümumvətəndaş pasportunun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

15. Pasportun verildiyi tarix	16. Ərizəçinin şəxsi imzası
-------------------------------	-----------------------------

17. Xüsusi qeydlər